

ƏLİ HƏŞİMOV  
AMEA Naxçıvan Bölümü  
E-mail: alihehim@yahoo.com

## MƏMMƏD SƏİD ORDUBADI VƏ ÜZEYİR HACİBƏYOVUN YARADICILIQ ƏLAQƏLƏRİ

Məqalədə XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir tarixinin iki görkəmli siması – Məmməd Səid Ordubadi və Üzeyir Hacıbəyov münasibətlərdən, yaradıcılıq əlaqələrindən bəhs olunmuşdur. Eyni zamanda M.S.Ordubadi və Ü.Hacıbəyovun yaradıcılığının məhsulu olan “Koroğlu” operasından, bu əsərin ərsəyə gəlməsində sənətkarlar arasında şəxsi münasibətlərdən ətraflı şəkildə söz açılır.

Açar sözlər: M.S.Orduabadi, Ü.Hacıbəyov, “Koroğlu” operası, libretto, musiqi, ədəbi dostluq.

Zəngin və çoxəsrlilik tarixi keçmişə malik olan Azərbaycan ədəbiyyatında XX əsr məhsuldalar dövr kimi seçilməkdədir. Belə ki, XX əsrə Azərbaycanın içtimai-siyasi, sosial-mədəni həyatında olduğu kimi ədəbiyyatımız da sözün həqiqi mənasında öz intibah, çıxəklənmə dövrünü yaşamışdır. Reallıq budur ki, bu inkişafda Naxçıvan torpağının yetirdiyi siyasi xadimlərin, fikir aydınlarının olduğu kimi, ədəbiyyat – söz, sənət adamlarının da xidmətləri çox olmuşdur. Təkçə XIX əsrin sonu-XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitinin yetişdirdiyi Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Tağı Sidqi, Qurbanlı Şərifzadə, Əliqulu Qəmküsər, Məmməd Səid Ordubadi və başqa bu kimi şəxsiyyətlər Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildildir. Bu sıradə ister 1920-ci ildən əvvəl, isterse də sonrakı illərdəki ədəbi və içtimai-siyasi fəaliyyəti ilə daha çox diqqəti çəkən qüdrətli sənətkarlardan biri də Məmməd Səid Ordubadıdır.

Məmməd Səid Ordubadi 1872-ci il 24 mart tarixdə, Ordubad rayonunda, şair Hacıağa Fəqir Ordubadinin ailəsində dünyaya gəlməşdir. İlk təhsilini mollaxanada, sonra isə dövrün görkəmli maarifpərvər ziyalisi, şair Məmməd Tağı Sidqinin “Əxtar” adlı yenitipli məktəbində almışdır. Yaradıcılığa satirik şerlərlə başlamış, “Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra sənətkarın yaradıcılıq imkanları da genişlənmişdir. Ədib “Molla Nəsrəddin” jurnalı ilə yanaşı dövrün ən nüfuzlu qəzet və jurnallarında “Məmməd Səid”, “M.S.”, “Məsa” və başqa imzalarla satirik şer, felyeton, tənqidi və publisistik məqalələrlə çıxış etmişdir [1, s. 48]. Sənətkar badii yaradıcılıqla bərabər Culfadə yaşılığı dövrde sosial-demokrat, bolşevik “Hümmət” təşkilatı xətti ilə Cənubi Azərbaycan inqilabi hərəkatında bilavasitə iştirak etmişdir. 1915-ci ilin əvvəllərində çar Rusiyası tərəfindən Rusiyanın Sarıtsın vilayətinə sürgün olunmuş, burada sosialistlərlə yaxınlaşmış, 1918-ci ildə partiya sıralarına daxil olmuş və Şimali Qafqazda müxtəlif mətbuat orqanlarında çalışmışdır. Azərbaycan Demokratik Cumhuriyyəti devrildikdən sonra Bakıya gəlmiş, “Əxbər”, “Komunist”, “Yeni yol”, “Füqəra füyuzatı” kimi mətbuat orqanlarında məsul vəzifələrdə işləmişdir. Sovet dövlət rəhbərləri ilə şəxsi əlaqələri Ordubadinin fəaliyyətinin yeni istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycanda sovet rejiminin hakim olmasına ilk otuz ili ərzində yaziçi müxtəlif orden, medallarla mükafatlanmışdır.

fatlanılmışdır. Büyük yaziçi 1950-ci il 1 may tarixdə uzun süren xəstelikdən sonra vafat etmiş, fəxri xiyabanda dəfn olunmuşdur. Sənətkarın "Ev muzeyi" və "Xatirə muzeyi" yaradılmışdır.

Məmməd Səid Ordubadi Azərbaycan adəbiyyatı tarixində istedadlı satirik şair, törkümcü, coxşayı elm və publisistik məqalələri mülliifi, dramaturq və qüdrotlu nəşir - tarixi romanlar mülliifi kimi yaşamasıdadır. Sənətkarın 6000 adda esər yazdığını nəzər alıdında onun bir yazar kimi no qədr məhsuldar işlidiyi aydınlaşır.

Ordubadi yaradıcılığının əhəmiyyətini bir hissəsinə dramaturgiya təşkil edir. Dramaturq çap olunan və olunmaya otuz qədər dram əsərinin mülliifidir. Bəhs etdiyimiz əsərlər içərisində yazıldığı dövrün on aktual problemlərinə, hadisələrinə toxunan, bir sözlə dövrün real mənzərəsinə aks etdirən və bu gün belə öz ideya əhəmiyyətinə və bədii, nəzər dayırıq qoruyub saxlayan nümunələr az deyil. Bu sıradə "Bağı-sah", "Əndəlsin son günləri", "Teymur郎 və İldırım Bayazid", "Cəmiyyəti-qəvəm" və başqa dramalar adını çəkə bilir. Mülliifin dramaturji yaradıcılığının bir hissəsinə da müxtəlif opera, operetta və musiqili komedyalara yazılışı librettolar təşkil edir. Ordubadının Ə.Bədəlbəyli, M.Maqomayev, Ü.Hacıbəyli, F.Əmirov, R.Rüstəmov kimi dahi bəstəkarlar birgə əməyinən bəhəri oları "Nizamı", "Koroğlu", "Nərgiz", "Ürəkçanları", "Beş manatlıq galin" və başqa əsərlər uzun müddət Azərbaycan sehnəsinin repertuarından düşmədiyi kimi, yazılışı dövrədə ictimai mühitin diqqətini cəlb edə bilmədir. Ordubadının tərcüməsi-həq göstəricilərindən da ballı olduğu kimi, o, 1920-ci illərdə "Tənqid və tabliğ" teatr ilə xəydanən əməkdaşlıq etmiş, milli teatr və musiqizimizin inkişafı, tədqiqi və tabliğ iştirakında da böyük iş aparmışdır. Məlum olduğu kimi Ordubadının bir çox şəhərlərinə hələ yaşadığı dövrde möşər bəstəkarlar tərəfindən müsiqilər yazılmışdır. Fikrimizcə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və Məmməd Səid Ordubadının birgə əməyinən məhsulu olan "Koroğlu" operası Azərbaycan müsiqisi tarixinin zirvəsi sayıldığı kimi, Ordubadi yaradıcılığının da ən uğurlu nailiyyatlarındandır.

"Koroğlu" operası haqqında yazılışı dövrədə, sonrakı illərdə da müxtəlif fikir ayrılıqları olmuşdur. Hər şəydan əvvəl operanın yazılışı dövrün siyasi mənzərəsinə nəzər salmaq yerinə düşər. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının illə günlərindən başlayaraq milli ruhlu şair və yaçıqlılarımıza, açıq fikirli ziyanlılarımıza qarşı təqiblər başlamışdır. Yüzlərlə, minlərlə Azərbaycan ziyalısı təqibləri, ığşəncələr mərəz qalır, güllənən, ən yaxşı haldə Rusiymanın simal bölgələrinə sürğün olundur. Həqinində bəhs etdiyim "Koroğlu" operası Azərbaycan xalqına qarşı töredilən və vəhşiliyin ən dəhşəti bir dövründə, 1937-ci illərdə yəzilmiş və səhnəsləşdirilmişdir. Onu deya bilerlik ki, bu dövrənə nəinki bu bir əsər yəzmən, Koroğlu kimi inqilabçı xalq qohramanının adını çəkmək belə qorxulu idi. "Koroğlu" operası Üzeyir bay Hacıbəylinin və Məmməd Səid Ordubadının qələminin və eyni zamanda ictimai nüfuzunun məhsulu idi. Operanın librettosunun, şer parçalarının mülliifi və sehnə tarixi barədə olan müxtəlif fikirləri bu cür ümumiyləşdirilmək olar. Əsərin librettosunu Ordubadi, müsiqi parçalarını isə görkəmli bəstəkarımız Üzeyir Hacıbəyli yazuşdır. Tədqiqatçı Sardar Fərəcov da qeyd edir ki, Üzeyir bay və Ordubadi "Damırçı Gavə" əsəri üzərində işləşən Heydər İsmayılovun "Koroğlu" dramı ilə tamış olmuşdur və bu adda opera yəzmaq qərarına gəlmişdir [2]. Uzun illərlə çəkilib birgə əməyinən məhsulu olan "Koroğlu" operası 1937-ci ildə tamamlanmış və ilk dəfə həmin ilin 30 aprel tarixində tamaşaçıya qoyulmuşdur. Tamaşanın quşulusu rejissor İsmayılov Hidayətzadə, tərtibatçı rəssamı Rüstəm Mustafayev və Koroğlu (Rövşən) rolinin ilk və məməkənlilik ifaçısı isə ölməz sənətkarımız Bülbül (Murtuza Məmmədov) olmuşdur. Tamaşa çox böyük maraqla qarşılıqlı, ictimaiyyətin diqqətini cəlb etmiş, mətbuatda müxtəlif fikirlər səsləndirilmişdir. 1941-ci ildə Üzeyir bay

Hacıbəyli "Koroğlu" operasına görə "Stalin" mukafatına layiq görülmüşdür. Bir haşıya çıxarıq deyək ki, Məmməd Səid Ordubadının görkəmli bəstəkarımız Müslüm Maqomayevlə 1935-ci ildə birgə qələmə aldığı "Nərgiz" operası da 1938-ci ildə Moskvada keçirilən "Azərbaycan incəsanatı" ongününlükündə təqdim olunmuş və böyük əks-səda doğurmusdur [3, s. 110].

Azərbaycan mədəniyyətinin ayrı-ayrı iki qütbünen demək olar ki, aparıcı simaları olan Məmməd Səid Ordubadi və Üzeyir bay Hacıbəylinin istor yaradıcılıq əlaqələrinin, istərsə da şəxsi münasibələrinin uzunmüddəti və maraqlı tarixiçə var. Ordubadının qələmə aldığı "Böyük əsərkar barəsində xatiratım" [4, s. 301] başlıq xatirə yazısından öyrənirik ki, onlar hələ 1906-1907-ci illərdən əlaqə saxlayırmışlar. Üzeyir bay görkəmli rəssam Əzim Əzimzadəyə birgə Məmməd Səid Ordubadıyə məktub yazaraq ona Bəkəya dəvət edir və bunun ona faydalı olacağını söyleməkən yanmış dostənə məsləhətlər verir, eyni səmimiyyətə zərafətlər edir. Elə bu zamanlardan bəi əsərkarın biri-birinin yaradıcılığında bəoldudurları və bir-birinə qarşılıqlı rəğbət bəslədiklərinə görür. Bu bir əlaqlar davam etsa da sanatkarlarla səxşən tanış olmaq Ordubadı sürgündən qayğıtdıqdan, Azərbaycanda sovet hökumətinin qurulmasından sonra nəsib olur. Ordubadi yazar ki, Üzeyir bay ilə görüşümzdə səmimiyyətə əlimi sıxı və zərafatla "Bakı" qoçularından dəha qorxmursan ki" - dedi. Yazıcı Üzeyir bayı təqdiqənən sonra "Üzeyir bay öz epoxasının təza adıdır" - deyir və bunu sevincini yaşayır.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli ilə dövrətən nəşir Məmməd Səid Ordubadı arasında dostluq 1924-ci illərin sonunda Radio Komitəsində işlədikləri illərdən genişlənir, ciddi yaradıcılıq əlaqələri şəkildə özünü göstərməyə başlayır. Bu illərdə bəstəkar Ordubadının bir neçə serinə müsiqi de bəstələyir. Növbəti günlərdə yeni bir əsər üzərində işləyənənə başlayırlar. Bu əsər Osmanlı adıbi Şəmsəddin Saminin eyniadlı əsəri əsasında qələmə alınan "Damırçı Gavə" adlı opera idi. Operanın librettosu yarılır, müsiqi hissələrinin bir qismi işlənirənə da, sonradan əsər yarımcıq buraxılır. Yazıcı Üzeyir bayın bu dövrdəki fikrini belə xatirəyir: "Bəzən yaxşı bir iş üçün böyük zəhməti qurban verməyin eby xordur. San bilirsin ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içinde itib getmişdir. "Koroğlu" dəstəni əsasında yenidən bir opera yəzmaq xəyalındayam" [2]. Bu xəyalda xatirələdə ki, Ordubadının xatirələrindən dənə opera-nın librettosu üzərində İsləmə vürgulanır. Bəhləliklə, Azərbaycan müsiqisinin və eyni zamanda Üzeyir Hacıbəyli yaradıcılığının şah əsərlərindən biri, "Koroğlu" operası yəzilənənə başlayır. Ordubadi bəstəkarı əsər üzərindənə qədər daşıqlıqlı işləyindən xatirələyir və qeyd edir ki, bəzi səhnələr üzərində gürnəcə işləyir, müzakirələr aparırıq. Hətənən onu da yazar ki, mən Üzeyir bayı tələsirdikdə o deyərdi: "Biz əsər üzərindənə qədər çox işləsek, əsər da səhnədə o qədər davamlı olar". Yazıcı əqida dostunu və birləşdə qələmə alıdılqları "Koroğlu" operasını bu cür xatirələyir: "Koroğlu operasının məzmun və mündəricəsi Üzeyir bayının səvisi və ictimai vərilişləri güzgüsüdür".

Biz Məmməd Səid Ordubadının Üzeyir Hacıbəyli haqqında yazılışı xatirələrdən birgə qələmə alıdılqı "Koroğlu" kimi nəhəng əsərin yazılmazı, arşyo galma prosesini izləməkən yanaşı 1930-cu illərdə Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət, teatrlarımızın, zəngin və coxşaklı müsiqi mədəniyyətinin toplamması, yaziya alınması və tabliğ iştirakında şəxslər. Üzeyir bayın əməyinən, narahat düşüncələrinin şahidi olur. Haqqında xatirələrdən da öyrənirik ki, Üzeyir bay adəbiyyatımız, mədəniyyətimiz, müsiqimizin toplamması, tabliği, nəşri iştirakında hansı mülhüm xidmətlər göstərmişdir. Bu kimi yüksək xidmətə ehtirəm nümunəsi idi ki, Ordubadi "Üzeyir bayın yaradıcılıq barəsindəki fikirlərindən öz yaradıcılığında da istifadə edirdim" yazaqla qələmə dostuna pərəstişkarən münasibətin ifadə edirdi.

Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyli də Məmməd Səid Ordubadiyə eyni səmimiyyətlə yanaşmışdır. Məmməd Səid Ordubadinin anadan olmasının 70 illiyində bəstəkarın ona yazdığı təbrik məktubunda bu qayğıkeş, dostanə münasibət özünü aşkar göstərir. Bəhs etdiyimiz məktubda Üzeyir bəy yazar: "Şerlə musiqi qardaş olduğu kimi sən bu sahədə bize qardaşlıq əlini uzatdın" [5, s. 44]. Və nəticədə ədəbiyyatımızın, musiqimizin ölümsüz əsərləri yarandı.

XX əsrдə tariximizin yetişdirdiyi bu iki sima arasında məslək və əqidə birliyindən doğan şəxsi və yaradıcılıq əlaqələri onların ömürlərinin sonuna qədər davam etmişdir. 1948-ci il 23 noyabr tarixdə vəfat edən dahi bəstəkar haqqında Ordubadi "Əziz yoldaş, sevimli dost" (1948-ci il 24 noyabr, "Kommunist") başlıqlı matəm məqaləsi yazımaqla ölməz bəstəkar qarşısında bu dünyadakı son borcunu yerinə yetirirdi.

## ƏDƏBİYYAT

1. Axundlu Y. Məmməd Səid Ordubadi. Bakı: Sabah, 1997, 284 s.
2. Vəzirova F. Ədəbi qeydlər, tədqiqlər. Bakı: Yaziçi, 1985, 187 s.
3. Məmməd Səid Ordubadi arxivindəki məktublar. Bakı: Nurlan, 2002, 102 s.
4. Ordubadi M.S. Seçilmiş əsərləri: 8 cilddə, VII c., Bakı: Azərnəşr, 1967, 751 s.
5. [www.musiqi-dunya.az/magazine1/articles/Egeronlar](http://www.musiqi-dunya.az/magazine1/articles/Egeronlar).

Али Гашимов

## ТВОРЧЕСКИЕ СВЯЗИ МАМЕДА САИДА ОРДУБАДИ И УЗЕИРА ГАДЖИБЕКОВА

В статье рассмотрены отношения, творческие связи двух выдающихся деятелей истории азербайджанской литературно-культурной мысли начала XX века – Мамеда Саида Ордубади и Узеира Гаджибекова. В то же время подробно рассказывается о плоде творчества М.С.Ордубади и У.Гаджибекова – опере «Кероглу» – и о личных отношениях мастеров в ходе создания этого произведения.

**Ключевые слова:** Мамед Саид Ордубади, опера "Кероглу" У.Гаджибекова, либретто, музыкальный, литературный, дружба.

Ali Heshimov

## CREATIVE RELATIONS OF MAMMAD SAID ORDUBADI AND UZEIR HAJIBEYOV

Relations, creative connections of two outstanding figures of the history of Azerbaijani literary and cultural thought of the beginning of the XX century – Mammad Said Ordubadi and Uzeir Hajibeyov are considered in the paper. At the same time, the result of M.S.Ordubadi and U.Hajibeyov's work – the opera of "Keroglu" – is described in detail, as well as the personal relationships of the masters during the creation of this work.

**Keywords:** M.S.Ordubadi, U.Hajibeyov's "Keroglu" opera, libretto, music, literary friendship.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)